

İrəvan şəhəri Azərbaycan xalqının mənəviyyat, mədəniyyət, ziyanlılıq ocaqlarından biri kimi həmişə qeyd edilib. O, tarixi siması, abidələri, qədim məhəllələri, karvansaraları, qəbiristanlıqları, təbiəti, bir də İrəvanın özü kimi qayım-qədim təfəlləri, insanları ilə təpədən-dırnağa Azərbaycan-türk şəhəri olduğunu çıxdan sübut edib. İrəvanın adlı-sanlı ailələri, görkəmli elm-fikir xadimləri çox olub.

Əlbəttə, burada qızların təhsilinə xüsusi önem verilib. İrəvanlı qızlar zamanın maarifçilik, mədəniyyət, elm-təhsil hərəkatında öndə olublar. Onlar arasında Avropa təhsilli qızlar da olub ki, biz Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qız, İsa Sultan Nəcəf oğlu Şah-taxtinskiyin qızı Leyla xanım Şah-taxtinskayanın adını qeyd edə bilerik. Burdan da açıq görünür ki, irəvanlılar qızların təhsilinə xor baxmayıb, eksinə, onlara meydan veriblər.

1929-cu ilin 28 aprel tarixinde, bir bahar günündə irəvanlı İsmayıllı kisinin ailəsində gözəl bir qız dünyaya gelir, adını Zərifə qoyular. Qara gözlü, zərif duygulu Zərifə İsmayıllı qızı Azərbaycan elm tarixində xarqçılar yaranan bir alim olaraq yaşayır. Filologiya elmləri doktoru, professor, azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru məhz Zərifə Budaqova olub. AMEA-nın müxbir üzvü seçilən Z. Budaqovanın həyat ve elme gələn yolu çox zəngin olub. O, dilçilik elminə, türk dilinin tədqiqinə qisa ömrünün böyük bir hissəsini xərcləyib. 60 il yaşayib Zərifə xanım, amma 60 min ilə sıyrılmayan işlər görüb.

Zərifə xanım İrəvan Türk Pedaqoji Texnikumuna 1943-cü ilde daxil olub. Doğrudur, həmin dövrə İrəvan Türk Pedaqoji Texnikumunun adı dəyişdirilərək Ermənistan SSR Pedaqoji Tex-



nikumu olmuşdu. 1924-cü ildən fəaliyyət göstərən texnikumun tələbələri arasında repressiya qurbanları da var. Belə ki, 1930-1935-ci illerde texnikumun 102 nefər tələbə və müəllimi "bəy", "xan", "mülkədar", "qolçomaq", "kulak" damğası ile repressiyaya məruz qalıb. 1936-ci ildən İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi adlanan həmin təhsil ocağı Azərbaycan elminə və maarifinə görkəmli xadimlər bəxş edib ki, onlardan da biri AMEA-nın müxbir üzvü Zərifə Budaqovadır. 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyati fakültəsində təhsil alan Zərifə xanımın ailəsinin də başında faciə dolaşır. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan

# Filologiya üzrə ilk qadın elmlər doktoru - Zərifə Azərbaycanın yetirməsi...

indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qismının deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçür və o, 1948-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirir. Sonra Zərifə xanımın təhsilinin Moskva dövrü başlayır. 1949-1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyur. Elə həmin dövrə də gələcək həyat yoldaşı, görkəmli alimiz Budaq Budaqovla tanış olur. Bu tanışlıq sevgiyə çevrilir, onlar ailə qururlar. Zərifə xanım barədə danışan qızı Sevinc Budaqova deyir ki, Budaq müəllim Zərifə xanımın gözəl, parlaq gözlerinə vurulub və onu sevib. Ata və anası arasında çox yüksək qarşılıqlı hörmət olduğunu vurgulayan Sevinc xanım qeyd edir ki, onların qıtbə ediləcək qədər gözəl münasibətləri olub. Sevinc xanım deyir ki, ata-anası Bakıda eyni ali məktəbdə eyni dövrə oxusalar da, o zaman tanış olmayıblar, bu tanışlıq onlara

Moskvada qismət olur. Hər iki istedadlı alimin elm sahəsində uğurları xalqımıza melumdur, onların şəxsi həyatları da uğurlu olub, üç bala böyüdübler...

Zərifə xanımın elmi fəaliyyətinə gəlincə, o, 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda naməzədlik dissertasiyası müdafiə edir və 1953-1955-ci illərdə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda (o zaman bu institutlar birgə olmuşlar) böyük elmi işçi vəzifəsində çalışır, 1955-ci ildən 1989-cu ildək (ömrünün sonuna qədər) Dilçilik İnstitutunun Müəsir Azərbaycan dili şöbəsinə rəhbərlik edib. Zərifə Budaqova 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adı qazanıb, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilibdir. Dilçi alim 1984-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, 1988-1989-cu illərdə direktoru vəzifəsində çalışır.

Yenə də vurğulayaq ki, Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi

adi almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub. Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika məqyaslı simpozium, konfrans, mütəşavire və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib. Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdirib.

AMEA-nın müxbir üzvü Zərifə Budaqova 1989-cu il noyabrın 10-da Bakı şəhərində vəfat edib. Zərifə xanım sağlığında soydaşlarının növbəti deportasiyasının şahidi oldu. O ağırları, o acıları, yurd itkisini bir daha yaşıdı. Sevinc xanım deyir ki, anasına heç 60 yaş gəlib çatmaq qismət olmadı. Əlbəttə, bir alim, bir qadın, bir ana ömrü üçün 59-60 yaş çox kiçik bir rəqəmdir. Düzdür, bu kiçik rəqəmin içində böyük, mənali, faydalı bir alim ömrü yerləşib... Zərifə Budaqova İrəvan'dan kənardı, Bakıda vəfat etdi. Qara gözlü irəvanlı qız uşaqlığının keçdiyi, ilk ali təhsil aldığı doğma İrəvanı heç zaman unutmadı... O bir çox ilklərə imza atdı və açdığı yolla bu gün yüzlərlə qadın alim irəliliyir... Ruhu şad olsun!

**İradə SARIYEVA**